

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min manatla)

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	455401.32
2. I dərəcəli kapitaldan tutulmalar	5386.65
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1–2)	450014.67
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	78773.23
5. Məcmu kapital (3+4)	528787.90
6. Məcmu kapitaldan tutulmalar :	42357.24
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	486430.66
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, N bəndindən)	2570884.60

faizlə

	Sistem əhəmiyyətli banklar üzrə Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	6.50%	5.50%	17.50
10. Məcmu kapitalın adekvatlıq əmsalı	12.50%	10.50%	18.92
11. Kontr-tsiklik kapital buferi	0%-2,5%		0.50%

Məsul şəxs: Paşa Könül

+994 12 404-43-43 (dax.4006)

kepasha@xalqbank.az

